

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 112 (1480) 17 iyun - 19 iyun 2017-ci il

Tam əminəm ki, həmsöhbətimi təqdim etməyə ehtiyac yoxdur. Çünkü yalnız "Dədə" sözünü dilə getirmək-lə həmsöhbətimin kim olduğunu dəyərli oxucu dərhal hiss edəcək. Çünkü mənim həmsöhbətim xalqın sevimliyi, xalqın xanəndəsi, xalqın sənətkarı Dədə Süleymandır. Rəsmi olaraq onu sənədlərdə Süleyman Cümşüd oğlu Abdullayev kim yazıblar. Amma gerçəklilikdə o, müsiqisərlərin və səsinə baş əyənlərin Dədə Süleymanıdır.

öz günahlarını dünyanın boyununa atır. Dünya fağırinə əli yox, ayağı yox. Yetən cumur üstünə. Yazığın adı beddam çıxıf. Hələ də insanlar dərk eləmir ki, bu, yerində olan dünyanın başına oyunlar açan da, onu qınayan da özümüzük. Hər şeyin günahkarı insandır. Günahın hamısı yenə deyirəm, insanlardadır. Dünya neyləsin, oturub yerdə səsini-səmirini çıxarmır. Bütün işlərin başında insanlar dayanır. Allah bütün ıxtiyarı insana verib. İnsan da bir də görürsən ki, heç Al-

mızdan çıxara bilər. Bunu mən deyirəm. Çünkü mən erməninin dabbaqda gönüne bələdəm. Yəni dediyim odur ki, Allah bizi yaradıb və bizə də bir yol göstərib birimiz o yolu ağılla, başla qana-qana gedlərik, birimiz də haramlıqla, namərdliklə, ev yixmaqla. Ona görə də Allah özü hər şeyin qiymətini verir. Çünkü ondan yuxarıda heç kim yoxdu. Görən də odur, qiymət verən də. Allahın qoymuşuna heç kim düzəliş eləyə bilməz, qulp qoya bilməz. Elə musi-

lər. Çünkü hər şeyin bünövrəsi Quranda yazılıb. Quran dünyanın çox böyük sirridir. Onu oxuyub başa çıxməq, onu dərk eləmək heç kimə nəsib olmayıb. Hər dəfə oxuya bir sirrdən agah olursan. Muğam da onun kimidi. Hər kəs öz ifası ilə onun bir sirrini açır. Hə, yadına düşmüsən, saa onu da deyim də, bizdəki o Muğam evi var ha, Muğam teatrını deyirəm, onu rəhmətlik İslam Rzayev yaradıb. Bəzi ağızgöyçəklər deyiblər ki, biz yaratmışıq.

var. Amma hamısı təkcə o üç mərhələyə qədər oxuyur. Bizzim muğam başqa bir şeydi. Sirrdi, vallah, sirrdi. Sirr olmasa, Xanı, Seyidi, Cabbarı, Keçəcioğlunu, Ələsgəri, Yaqubu, Əbülfəti, Saranı, Şövkəti dinləməkdən doyardıq və bir də qulaq asmazdıq. Görürsən, hər dəfə o böyük xanəndələri dinləyəndə təzə nə isə tapırsan. Ə, bir də saa bir şey deyim e, Qədiri, İslami unutmaq olar? Mənsuriyyəni deyəndə Yaqubu yaddan çıxarmaq olar? A kişi, bu sənətkarlar Allah vergisi ilə doğulublar, Allah vergisi ilə

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN
İNKIŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ

MUĞAM DA QURANI-KƏRİM KİMİ SİRLİDİR

"Dünya yerindədi, adamlar ayaq-baş düşüb..."

- Salam, Dədə. Nə var, nə yox? Yaşınızın bu vaxtında özünüzü necə hiss edirsiniz?

- Çox sağ ol. Nə hamidan yüksəkdə deyiləm, nə də aşağıda. Elə hamının olduğu yerdəyəm. Nəticəni özün çıxardarsan. O ki, qaldı nə var, nə yoxa, hər şeyden bir az var. Zaman da ki, məndən, səndən asılı deyil. Köhnə kışılər demiş, zaman heç nəyə baxmır, öz dəyirmanını işlədir.

- Dədə, dünyanın bu qar-maqqarışq, baş-ayaq olduğunu vaxtda adamlar da bir anızam-intizamdan kənarlaşdır, necə deyərlər, bir növ "başlı-başını saxlasın" prinsipi ilə yaşayır. Bax, belə bir vaxtda sən necə, səsinə söykənib yaşaya bilirsənmi?

- Əvvəlcə gel baş-ayaq danışmıyax. Nə var onu deyək, özü də necə var, o cür də deyək. Dünya ayaq-baş düşüb eləməyib. Dünya elə olduğu kimi qalif, yəni Allah bu dünyani necə yaradıf, o cür də var. Min il bundan qabaq da belə oluf, indi də belədir. Ayaq-baş düşən insanlardı. Dünyanı da yaxşı, pis səmətə yönəldən insanlardı. Dünya özü-özüyle müharibə eləmir ki, müharibəni eləyən də adamları, dünyani pis güne qoyan da adamları. Baş açmaq olmur, bu adamlar niyə

laha da bəndəlik eləmir. Dava salır, qırğın törədir...

- Dədə, dava demişkən, heç dava-dalaş salmışan?

- Mən uşaq vaxtları bir az davakarlıq eləmişəm. Özü də tay-tuşlarımla yox, ermənilərle. Yəqin bilirsən də bizim Qoçəhmədli kəndi ilə Dağlıq Qarabağın, o vaxtkı Hadrudun ermənilər yaşayan kəndləri qonşu idilər. Özümüzün bağımız, bağçamız olmasına baxmayaraq, gedirdik ermənilərin bağına, bostanına. Bax, onda dava düşürdü, mən də qolu zorlu idim, qabağıma çıxan ermənini salırdım yumruğun altına. Ayrı heç kimlə dalaşmamışam. Nə uşaq vaxtı, nə də bu yaşıma qədər. Amma bütün kənd uşaqları kimi mən də güləşmişəm, zarafatlaşmışam, şüluq salmışam. Məni də həmişə Dadaş yixirdi. Ümumiyətlə, haqsız davanın əleyhinə olmuşam. Özüm də eləməmişəm, əleyəni də qınamışam. Yadımdan çıxmamış onu da deyim ki, erməni başını itirib. Erməninin başı ol-sayıdı, bizim bu günümüzü görük fikirləşərdi ki, əvvəlki qonşuluğu saxlasayıdı, indi o da kef-damaq içində yaşayardı. Amma rusun fitvasına getdi, özünü yaman güne saldı. Əger rus olmasa, təkcə Ağdamla Füzulinin camaati yiğisif ermənini torpaqları-



qidə də belədi. Bir də görünən ki, biri əllaməçilik eləyir. Amma bir ayısı ağılla, düşüncəyə, yerli-yerində muğama təzə əlavələr gətirir, yeni möhür vurur. Bunun iki-sinə də deyirlər olmaz. Bəli, birinci olmaz, yəni əllaməçilik heç kim tərəfindən qəbul edilmir. Amma ikinci niyə olmasın ki? Axı bu insan yeni boğazla, yeni stirxlərlə müsəqimizi cıralayır. Buna "sağ ol" demək lazımdır. Saa bir söz də deyim. Dünyanın, yerin, göyün nəyi varsa, nəyi görürukse, nəyi eşidirikse, nəyi oxuyuruqsa, bunlar hamısı müqəddəs "Qurani-Kərim"imizdə yazılıb. Ağilli adamlar o müqəddəs kitabı oxuyub özünə ağılli yol da seçir. Hətta ağılli alımlar Qurani öyrənib ondan istifadə etməklə öz kəşflərini də edir-

Yalandı. Onu Seyidin gözəl tələbəsi İslam Rzayev yaradıb. Özü də havadan yox haa...

- Dədə, üzr istəyirəm, başa düşmədim, nə demək istəyirsən?

- Burda çətin nə var ki? Rəhmətlik İslam şərq ölkələrinə qastrola getmişdi. Hə, saa onu da deyim ki, farslar da, ərəblərdə də muğam var. Amma bizim muğam hamisindən bitkindi. Ərəblərin muğamı cəmi üç mərhələdi. Bax, İslam Rzayev qastrolda görüb ki, ərəblərin muğam teatrı var. Oturub qulaq asıb. Sonra bundan fikrini soruştular, İsləm da deyib ki, muğam burda bitmir. İnanmayıblar. İsləm burda nə təhər oxuyubsa, məettəl qalıblar. Günaha batmayıb, bir şeydə deyim saa. Ərəblərdə tək-tək yaxşı muğam oxuyanlar

də muğama möhür vurublar. Məni tərpədirsən, yadına ayri şeylər də düşür. Bəzən ağızgöyçəklər deyir ki, "Mənsuriyyəni" oxuyanda ora Segah əlavə eləmək olmaz. Ə, niyə olmur axı? Bu adamın qəvliyəti var, səsi var. Başlayır Mənsuriyyədən, yavaş-yavaş keçir Segaha. Özü də elə keçir ki, ruhun da incimir. Sonra keçdiyi kimi də yavaş-yavaş qayıdır Mənsuriyyə. Bundan gözəl nə ola bilər? Niyə mız qoyursan? Kişinin oğlu yaradır da. Qəqliyyətin var, sən də oxu. Yoxdu, tay qadağa qoyma. Bu olar, bu olmaz!.. Sən Allah bağıشا e, qatıb-qarışdırıram, amma söz gələndə gərək deyəsən. Bilmək gərəkdi ki, muğam qollu-budaqlıdı, hər tərəfə şaxələnir. Muğamda açılmayan sirlər var. Əvvəldə dediyim kimi Quranda olduğu kimi. Bax, bu möcuzədi bizim müsəqimizi dünyaya sevdiren, dünyaya meydan oxuyan. Dünyanın elə bir müsəqisi yoxdur ki, onun içərisində bizim müsəqinin təsiri, əlamətləri olmasın. Bayaq ərəblərdən danışdırımdı haa, ərəblər "Şur"dan o yana gedə bilmir. Səsləri "Şur" a kimi çatır. Amma biz "Şur-Şahnaz", "Sarəc" və ondan sonraları da oxuyuruq. Yəni "Şikəsteyifars", "Simayı- Şəms" var...

(ardı var)

Əbülfət MƏDƏTOĞLU



ƏDALƏT •

17 iyun 2017-ci il